

**M**üstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olan Xalq yazıçısı Anar çox-cəhətli yaradıcılıq fəaliyyətinə malik görkəmli yazıçı və tanınmış ictimai xadimdir. Anarın ədəbiyyatımızın və ictimai fikrimizin inkişafı yollarında keçdiyi məsuliyyətlə və şərəfli yol ölkəmizin və xalqımızın müstəqillik taleyi ilə üzvi surətdə bağlı olub, ədəbiyyat və incəsənətimizin inkişaf etdirilməsindən müstəqil dövlətçiliyimizin qazanılması na və daha da möhkəmləndirilməsinə qədərki bütün istiqamətləri özündə birləşdirir.

Ölkəmizin ən görkəmli yaradıcı ziyyalılarından biri olan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatında altmışincilər ədəbi hərəkatının əsas liderlərindən biridir. Azərbaycanda altmışincilərin fəaliyyətinin ədəbiyyatda yeniləşmə məyillərindən ədəbi-ictimai hərəkat səviyyəsinə qalxmasında Xalq yazıçısı Anarın böyük xidmətləri vardır. Onun həm altmışincilər ədəbiyyatının ideya-estetik enerjisini özündə əks etdirən, orijinal sənətkarlıq xüsusiyətlərinə malik olan bədii əsərləri, həm də nəşr etdirdiyi "Qobustan" jurnalı vasitəsilə həyata keçirdiyi ümummilli yaradıcı fəaliyyət ölkəmizdə ədəbi-ictimai proseslərin altmışincilərdən - altmışincilər hərəkatı məqamına yüksəlməsində müstəsna dərəcədə əhəmiyyət kəsb etmişdir. Daha doğrusu, Anar sovet dövrü Azərbaycan ədəbiyyatının mürəkkəb ictimai-siyasi mühiti içərisində yeni ədəbiyyatın əsas yaradıcılarından biri kimi qəbul olunmuşdur. Hətta keçmiş Sovet İttifaqı məkanında da altmışinciləri təmsil edən bir neçə tanınmış yeni nəsil yazıçı və şairlə birlikdə Anar altmışincilərin parlaq bir nümunəsinə çevrilərək ədəbi prosesin istiqamətini dəyişdirməyi bacarmışdır. Anar özünün dərinməzmunlu əsərlərini Azərbaycan ədəbi mətbuatı ilə yanaşı, keçmiş

O zaman Sovet İttifaqı miqyasında qazandığı mövqeyi indi Anar türk dünyası ədəbiyyatında və ümumən, dünya ədəbiyyatında daha da inkişaf etdirmiş və möhkəmləndirmişdir. Xalq yazarı Anar müasir dövrün ən görkəmli yazarlarından biridir.

önünə çıxmışdır.

Heç şübhəsiz, Anarı XX əsrin altmışinci illərində fərqli ədəbi nəsil kimi meydana çıxmış altmışincilərin ən görkəmliləri - İosif Brodski, yaxud Yevgeni Yevtüşenko və ya Andrey Voznesenski ilə müqayisə etmək olar. Hətta bu müqayisədə də əsl ədəbiyyat yaratmaq baxımından Anar xeyli dərəcədə qabaqdır. Rusiya altmışincilərində ictimai-siyasi pafos və açıq publisistik etirazlar ön mövqədə olduğu halda, Anarda cəmiyyətdəki ziddiyyətlərin həyatın adiliklərinin və dərinliklərinin təsviri fonunda təsvir edilməsi ilə rejimin daxili mahiyyətinin puçluğunun, çöküşünün təqdimatı diqqət mərkəzinə çəkilmişdir. Beləliklə, Anar və "Qobustan" jurnalı sovet ədəbiyyatı mühitində həmin ədəbiyyatın əsaslandığı ideoloji mühiti açıq şəkildə tənqid etmədən sosialist realizmi yaradıcılıq metodunun prinsiplərinin çərçivəsindən çıxan, bu ideoloji cərəyanın sədlərini aşan yeni tipli ədəbiyyat yaratmaqla ədəbi mühitin məcrasını gerçek insana və real həyat həqiqətlərinə doğru istiqamətləndirmişdir. Müasirləri və həmfikirlərindən bir çoxunun siyasi publisistika üslubunda dediklərini əsl ədəbiyyat vasitəsilə ifadə etməyi.

XX əsrin altmış-səksəninci il-lərində Anarın sərt realizm üslubunda yazdığı bədii əsərlər sosialist realizmi metodunun ideoloji buzlarını sindirmiş və yeni tipli ədəbiyyatın aydın bir modelini meydana qoymuşdur. "Nəsrin fəzası" adlı elmi-ədəbi traktati altmışincilər ədəbiyyatının və yeni realizm ədəbi axınının manifesti kimi səslənmişdir. "Nəsrin fəzası" geniş mənada da ədəbiyyatın fəzasını və üfüqlərini müəyyən edən və istiqamətləndirən mü-

**zərbaycan ədəbiyyatının əsas  
ri olan Xalq yazıçısı Anar çox-  
fəaliyyətinə malik görkəmli  
mdir. Anarın ədəbiyyatımızın  
trollarında keçdiyi məsuliyyətli  
lqlımızın müstəqillik taleyi ilə  
iyiat və incəsənətimizin inki-  
dövlətçiliyimizin qazanılması  
ilməsinə qədərki bütün istiqə-**

dir. Ədəbi növlərdən və janrlar-  
dan istifadə etmək baxımından  
Anar Azərbaycan ədəbiyyatındaki  
ən universal yazıçılardan biridir.  
Həm də Anarın timsalında univer-  
sallıqla professionallıq bir-birini  
yüksek səviyyədə tamamladığı  
 üçün o, sözün böyük mənasında,  
yazıçı, sənətkar məqamına çat-  
mışdır. Bununla belə, Anar hər  
seydən əvvəl nasır kimi söhrət qaz-  
vet siyasi sisteminin qocalıb köh-  
nəlməsinin və çökməyə məhkum  
olmasının Azərbaycan ədəbiyya-  
tındaki ilk paroludur. "Yaxşı pad-  
şahın nağılı" hekayəsi isə sovet  
cəmiyyətinin ədəbi alleqoriyasıdır.  
"Ağ qoç, qara qoç" dövlət  
müstəqilliyi idealının mükəmməl  
romanıdır.

XX əsrin II yarısı Azərbaycan  
dramaturgivesinin görkəmli və

rəddüd etmədən Anarın altmışinci illərdə qələmə aldığı bir çox əsərləri - "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtebəsi", "Molla Nəsrəddin - 66" və sair orijinal bədii nəşr nümunələrini Azərbaycandan kənarda da altmışincilər ədəbiyyatının modeli kimi qəbul etmək olar. Bu mənada "Nəsrin fəzasi"nın əhatə etdiyi fəzanın da

dır. Ədəbi növlərdən və janrlar-  
dan istifadə etmək baxımından  
Anar Azərbaycan ədəbiyyatındaki  
ən universal yazıçılarından biridir.  
Həm də Anarın timsalında universallıqla professionallıq bir-birini  
yüksek səviyyədə tamamladığı  
fürsət o, sözün böyük mənasında,  
yazıçı, sənətkar məqamına çat-  
mışdır. Bununla belə, Anar hər  
şeydən əvvəl nasir kimi şöhret qazanmışdır. XX əsrin ikinci yarısı  
və müstəqillik epoxasında Azərbaycan  
bödülü nəşrinin şedevrləri  
Anarın qələmindən çıxmışdır.

"Molla Nəsrəddin - 66" satirik  
hekayələri klassik molların  
dindənçi ədəbi ənənənin yeni tarixi  
şəraitindəki fərqli bir təzahürür.  
"Molla Nəsrəddin - 66" hekayələr  
silsiləsi yeni tarixi mərhələdə  
Azərbaycan ədəbiyyatında Cəlil

vet siyasi sisteminin qocalıb köhnəlməsinin və çökəməyə məhkum olmasının Azərbaycan ədəbiyyatındaki ilk paroludur. "Yaxşı padşahın nağılı" hekayəsi isə sovet cəmiyyətinin ədəbi alleqoriyasıdır. "Ağ qoç, qara qoç" dövlət müstəqilliyi idealının mükəmməl romanıdır.

XX əsrin II yarısı Azərbaycan dramaturgiyasının görkəmli yaradıcıları sırasında Xalq yazıçısı Anarın da fəxri yeri vardır. "Adamın adamı", "Şəhərin yay günləri", "Şəhərin qış günləri" Anarın yeni dövr Azərbaycan dramaturgiyasındaki ədəbi möhürüdür. "Sizi deyib gəlmışəm" pyesi ilə Anar klassik mollanəsrəddinçilərin öz sözləri vasitəsilə, heç bir əlavə və düzəliş etmədən orijinal bir nümunəsini yaratmışdır. Bu həm də

vəs adlandırsa da, hətta "həvəsdi-bəsdi" desə də, onun yaradıcılığında poeziya davamlı yer tutur. Müşahidə olunan əsas cəhət bundan ibarətdir ki, Anarın şeirləri daha çox intellektual fikirlərin poetikləşdirilməsindən yoldur. Anar bir çox hallarda məqalələrində və ya nəşr əsərlərində ifadə etdiyi tezisləri müstəqil şeirlərə çevirir. Şeirlərini kitab halında oxuculara çatdırması, nəvələrinə həsr etdiyi uşaq şeirlərini böyük həvəslə yazmaqdə davam etdirməsi şeir yazmaq odunun Anarda közərməkdə olduğunu, sönməyəcəyini aydın surətdə göstərir. Anarın nəşrindəki lirizmin bir kökü də onun şeirə bağlı olmasından irəli gəlir.

qoç, qara qoç" povesti dünyanın  
ən mürəkkəb prosesləri içərisində  
müstəqil dövlətçiliyi qoruyub  
saxlamağın və daha da möhkəm-  
ləndirməyin ədəbi təlimatı təqs-  
sürüti yaradır. Anarın yazıçı fəh-  
mi və ictimai xadim kimi həyatı  
dərindən təhlil edib qiymətləndir-  
mək istədədi "Ağ qoç, qara qoç"  
əsəri vasitəsilə müstəqil dövlətçi-  
liyin mahiyyətinin dərindən dərk  
olunmasına və gələcəyə işiq sa-  
linmasına imkan yaradır. "Göz  
muncuğu" romanı ilə Anar dövlət  
müstəqilliyi mövzusundakı müte-  
fəkkir yazıçı baxışlarını tamamlas-  
yır. Anar öz oxucusuna müstəqil  
Azərbaycanı "göz muncuğu" kimi  
qorumağın əsl vətəndaşlıq borcu  
olduğunu çatdırır. İdeya-məzmun  
cəhətdən olduğu kimi, bədii-sə-  
nətkarlıq baxımından da bu əsər

yaratıcılıqla ifadə olunmuş vəhdətindən yоğrulmuş mükəmməl ədəbi örnəklərdir. Novator yazılıçının orijinal bədii formaya malik olan bədii əsərləri məzmunca da yenidir. Anar ədəbiyyata, sadəcə, müşahidə etdiyi deyil, kəşf etdiyi həyat materialını və yeni imkanı götirmişdir. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Macal" və başqa əsərlərində təsvir edilən hadisələr və insanlar yazılıçının özünə qədər və hətta özündən sonra da ədəbiyyatda heç bir qələm ustادının əsərlərin-də rast gəlmədiyimiz hadisələr və bənzərsiz obrazlardır. Bu əsərlərin mövzusu da, süjeti də, obrazları da Anara məxsusdur.

Anar Azərbaycan ədəbiyyatında fərqli ədəbi simadır. Yardıçılığın müstəqillik dövrünə aid

# Anarın ədəbiyyat fəzası və gerçeklikləri



Nəsrəddin" satira ənənələrinin yaradıcı şəkildə davam etdirilməsi demək idi. Anar "Molla Nəsrəddin - 66" silsiləsi ilə Azərbaycan satirik nəşrini "Sayların sərgüzoştu", "Zarafatsız", "Gülməşəkər kəndinin sabahı", "Zəncir", "Kəllam qonaqlığı" və sair kimi nadir satiralarla zənginləşdirmişdir. "Molla Nəsrəddin - 86" hekayələr silsiləsi ilə Anar yeni dövrün realist-satirik ədəbiyyatını böyük sənət zirvəsinə qaldırmışdır. Xalq yazarının müstəqil hekayələr kimi yazdığı "Yaxşı padşahın nağılı", "Paqonlu kabuslar", "Kim Dali; yaxud yaşasın söz azadlığı", "Muhakkak görüşürüz" kimi hekayələrini də "Molla Nəsrəddin - 86" seriyasına daxil etməkdə klassik mullanəsrəddinçiliyin yeni mərhələsini yaratmışdır. Azərbaycan ədəbiyyatında mullanəsrəddinçiliyin Mirzə Cəlil mərhələsi və Anar dövrü vardır.

Böyük mübahisələrlə qarşıla-  
nan məşhur "Anlamaq dərdi" es-  
sesi Anarın və ümumən, altmış-  
sinciların ustad kimi qəbul etdik-  
ləri Cəlil Məmmədquluzadənin  
sənət ideallarını fərqli bir trak-  
tovkada şərh etməkdən başqa,  
həm də yeni dövrün mullanəs-  
rəddinçi - azərbaycançı ədəbiy-  
yatının programı kimi qəbul  
olunmuşdur. İlk dəfə Sovet İttifa-  
qının paytaxtı Moskvada çıxan  
"Noviy mir" jurnalında çap edil-  
dikdən sonra Azərbaycanda oxu-  
culara çatdırmaq imkanı qazanan,  
ciddi ədəbi-ictimai məzmunu  
malik olan bu əsər geniş mənada  
müttəfiq respublikalarda da özü-  
nəməxsus əks-səda doğurmaqla  
SSRİ miqyasında yeni ədəbiyya-  
tin və fərqli ədəbi nəslin gəlişin-  
in buzqırımı missiyasını icra et-  
mişdir. Anarın "Ağ liman" poves-  
ti altmışsincilar ədəbiyyatının ye-  
ni tipli stenoqramı, "Beşmərtəbə-  
li evin altıncı mərtəbəsi" romanı  
isə bu ədəbiyyatda kiçik insana  
və gerçək həyata doğru dönüşün  
qaçılmasız olmasının isbatıdır.

dır. Böyük demokrat Cəlil Məmmədquluzadə haqqında Anarın "Anlamaq dərdi" əsərindən ciddi əsər göstərmək çətindir. "Ədəb Mirzə Cəlil" məqaləsi də ustada Mirzə Cəlil Məmmədquluzadəyə həsr olunmuş əhəmiyyətli elmi-publisist əsərdir. Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından bəhs edən ədəbiyyatşünaslıq yönümlü əsərlərinde Anar ədəbiyyatın bütün dövrlərinə və ədəbiyyatımızı yaradanların sənətinə dünyasına nəinki tədqiqatçı, hətta mütəfəkkir səviyəsində dərindən bələd olduğunu əyani şəkildə nümayiş etdirir. Bununla belə, "Dədə Qorqud dünyası" əsəri Anarın tənqid və ədəbiyyatşünaslıq sahəsindəki çoxillik fəaliyyətinin zirvəsidir. "Dədə Qorqud dünyası" monoqrafik tədqiqatı dünya qorqudşunaslığında möhtəşəm Azərbaycan eposuna həsr edilmiş ən fundamental əsərdir.

Azərbaycan ədəbiyyatının gözməci muncuğu sayılmağa layiqdir.

edilərək ümumiləşdirilmişdir. "Otel otağı" povesti isə xalq yaziçisinin xalqına açılan dünyadakı ayıqlıq mesajıdır, sadəlövhəlük bəlasından xilas olmağa çağırışdır. Anar Azərbaycan xalqının tarixi taleyini, cəmiyyətin qabarma və çəkilmələrini mütəfəkkir səviyyəsində dərindən dərk etməyin və bütün bunları görkəmli mütəfəkkir yazıçı kimi istedadla şərh etməyin əsl nümunəsini göstərir. "Yaşamaq haqqı" ədəbi-tarixi traktatı yazıçı-vətəndaş-ictimai xadim Anarın Azərbaycan xalqının çoxərlik taleyini, keşməkəşli həyatı və mübarizə yollarını, görkəmli şəxsiyyətlərin ideallarını və aqibətini, nəhayət, gələcəyə baxışlarını əks etdirən möhtəşəm ədəbi-tarixi salnamədir. Bir sözlə, Xalq yaziçisi Anarın ədəbiyyat fəzası Azərbaycan ədəbiyyatının tarixi təkamülünün və müasir inkişafının bütün imkanlarını və geniş üfüqlərini əks etdi.

Yazıcı-təşkilatçı kimi də Xalq yazıçısı Anar böyük uğurlara imza atmışdır. Azərbaycan Yazıçılar Birliyi kimi məsuliyyətli və şərəfli bir yaradıcılıq təşkilatına uzun dövr ərzində rəhbərlik etməyi böyük uğurla davam etdirməsi Anarın çoxcəhətli fəaliyyətinin müüm nüliyvətlərindən

tümü mülüm həmçiyətiindən biridir. Ədəbi-elmi təşkilatların dağıdırılmasına dair çağırışların gur söslə bəyan edildiyi çətin bir dövrdə Azərbaycan Yaziçılar Birliyinin və onun mətbu orqanlarının yaşadılmasına nail olması Anarın tarixi xidmətlərindəndir. Vaxtilə Azərbaycan Respublikası Milli Məclisinin deputati və Mədəniyyət komissiyasının rəhbəri kimi də ölkəmizdə yaradıcı ziya-hıların həmrəyliyi və birliyinin təmin olunması, dəstəklənməsi, istiqamətləndirilməsi işinə ürək-keçidi tətbiq etdi.

O, sözün büyük mənasında, müstəqillik dövrü Azərbaycan ziyanlığının rəmzidir. Azərbaycan dövləti Xalq yəzici Anarın xidmətlərinə daim yüksək qiymət vermişdir. Müstəqil Azərbaycan dövlətinin "İstiqlal" və "Heydər Əliyev" kimi ən mötbər ordenləri ilə təltif edilmiş, Dövlət mükafatına layiq görülmüş Anar müstəqilliyin, xalqımızın, ədəbiyyatımızın və ictimai fikrimizin daha da inkişaf etdirilməsi yollarında yorulmadan xidmət göstərməkdə davam edir. Bu gün Azərbaycan Yəzicilər Birliyinin sədri, Xalq yəzici Anar yeni-yeni qiymətli bədii əsərlər yaratmaqla və dünya məqyasında ölkəmizi və ədəbiyyatımızı yüksək səviyyədə, layiqincə təmsil etməklə müstəqil dövlətimiz və xalqımız qarşısında özünün böyük borcunu sərəflə verinə yetirir.

## İsa HƏBİBBƏYLİ, *AMEA-nın prezidenti,*